

16.06.2022: xəbər

Khazar University Department Head Responds to Inquiry "Why Do We Pollute Surrounding After a Picnic?"

On June 13, 2022, Ayshan Veli's article on sia.az website extensively investigated the pollution of environment by people during outdoor recreation in the spring and summer months, and studied the views of ecologists, journalists and others. Rovshan Abbasov, Head of the Department of Geography and the Environment at Khazar University and a member of the Public Council at AZERSU OJSC, also responded to the inquiry:

"Leaving the area in the garbage after a picnic is an indication of bad manners. People come here to have a rest. Collection and management of solid waste in the regions and rural areas of Azerbaijan remains a serious problem. No matter what tourist destination or picnic area you go to, you will always see garbage.

For example, when you go down to the river above the YukhariBash neighborhood of Sheki, one of the tourist destinations, you see garbage. This is a very embarrassing situation.

I recently went to Zira with students. There are a lot of plastic bags by the sea in Zira. Abreshon National Park has a lot of waste by sea. Although it is cleaned every time, it still does not end. This must be decided at the district level. There is no collection or processing of solid waste in any village. All drinks sold in plastic containers damage nature. These issues need to be addressed. The sale of plastic bags should either be banned or sold for money.

<https://sia.az/az/news/social/961371.html>

Xəzər”in departament müdiri “Piknikdən sonra ətrafı niyə çirkləndiririk?” sorğusunu cavablandırıb

2022-ci il iyunun 13-də sia.az saytında Ayşən Vəlinin bu başlıqlı yazısında yaz və yay aylarında insanların açıq havada istirahət zamanı ətrafı çirkləndirməsi geniş araşdırılaraq, ekoloq, jurnalist və digərlərinin fikirləri öyrənilmişdir.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, “AZƏRSU” ASC-nin yanında İctimai Şuranın üzvü Rövşən Abbasov da sorğunu cavablandıraraq bildirmişdir:

“Piknikdən sonra ərazini zibilli qoyub getmək mədəniyyətsizliyin göstəricisidir. İnsanlar bura istirahət üçün gəlir. Azərbaycanın rayonlarında, kənd yerlərində bərk tullantıların toplanması, yığılması və idarə olunması ağır problem olaraq qalır. Hansı turist məkanına və ya piknik yerinə getsən, orada mütləq zibil tullantılarına rast gəlirsən.

Məsələn, turist məkanlarından biri olan Şəkinin Yuxarı Baş məhəlləsindən yuxarıda çayın aşağısına endikdə zibilliyə rast gəlirsən. Bu çox biabırçı bir vəziyyətdir.

Mən bu yaxınlarda tələbələrlə Zirəyə getmişdim. Zirədə dəniz kənarında plastik torbalar baş alıb gedir. Abreşon Milli Parkında dəniz vasitəsilə çoxlu tullantılar olur. Hər dəfə bunu təmizləsələr də, yenə də bitmir. Buna mütləq rayon səviyyəsində əncam çəkinməlidir. Heç bir kənddə bərk tullantıların yığılması və emalı prosesi yoxdur. Plastik qablarda satılan içkilərin hamısı təbiəti korlayır. Bu məsələlər həll olunmalıdır. Plastik torbaların satışına ya qadağa qoyulmalı, ya da pulla satılmalıdır”.

<https://sia.az/az/news/social/961371.html>